


iSA



MEHRI VƏ VƏFA

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTITUTU

İSA

MEHİRİ VƏ VƏFA

Teyyub Quliger



BAKİ – NURLAN – 2005

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar  
İnstitutu elmi şurasının 12 may 2004-cü il tarixli 4 sayılı  
iclasının qərarına əsasən nəşr edilir

Elmi-tənqid mətni tərtib edən, çağdaş əlifbaya  
çevirən, nəşrə hazırlayan və ön sözün müəllifi

**Aysel Şərifova**

**Elmi redaktoru:** filologiya elmlər doktoru

**M.Z.Nağısoylu**

**Rəyçi:** filologiya elmləri doktoru

**A.Ş.Musayeva**

**Xəttat:** M.Əzizov

**İsa. Mehri və Vəfa (elmi-tənqid mətn və transfoneliterasiya).**  
– Bakı: Nurlan, 2005. – 76+263 s.

*XI əsr şairi İsanın «Mehri və Vəfa» poeması anadilli  
ədəbiyyatımızın ən nadir və erkən abidələrindəndir. Klassik  
məsnəvi tərzində gözəl poetik dildə yazılmış bu əsərdə Mehri  
və Vəfanın bir-birinə olan alovlu məhəbbəti ana südü qədər  
təmiz, övlad qədər doğma olan ana dilimizin qüdrətli və rəngarəng  
söz inciləri ilə böyük şövqlə tərənnüm edilmişdir. Bu ədəbiyyat  
abidəsi ana dilimizin inkişaf mərhələlərini öyrənmək  
başından da böyük maraq doğuran zəngin bir məxəzdir.*

4603000000-76  
N - 098 - 2005

*Qrifli nəşr*

© "Nurlan", 2005

## M Ü N D E R İ C A T

Dilimizin və ədəbiyyatımızın nadir abidəsi .....	4
Mehri və Vəfa .....	11
Mehri və Vəfa (elmi-tənqid mətn) .....	3
Sözlük .....	226

## DİLİMİZİN VƏ ƏDƏBİYATIMIZIN NADİR ABİDƏSİ

İsa adlı XI əsr şairinin «Mehri və Vəfa» məsnəvisi zəmanəmizdək ancaq iki əlyazma nüsxəsində gəlib çatmışdır. Bunlardan biri 1827-ci, digəri isə 1834-cü ildə qazaxlı Məhəmməd Kəminə və XIX əsrin tanınmış alimi, pedaqoqu və kitabşünası Əbdülqəni Nuxəvi Xalisəqarızadə tərəfindən köçürülmüşdür. Məhəmməd Kəminənin nüsxəsi 1490, Əbdülqəni Nuxəvi Xalisəqarızadənin nüsxəsi isə 1574 misradan ibarətdir. Məhəmməd Kəminənin nüsxəsinin mətni Əbdülqəni Nuxəvinin əlyazmasının mətnindən 84 misra az olmasına baxmayaraq, birincidə məsnəvinin dili olduqca arxaikdir. Buna əsaslanaraq deyə bilərik ki, Məhəmməd Kəminə öz nüsxəsini məsnəvinin çox qədim bir əlyazmasından köçürmiş və əsərin dilində müasirləşdirməyə o qədər də yol verməmişdir. Əbdülqəni Nuxəvi Xalisəqarızadənin nüsxəsində isə əsərin dili müəyyən dərəcədə müasirləşdirilmişdir. Görünür, alim həm də pedaqoq kimi çıxış etmiş, tədrisdə istifadə etmək üçün mətnin dilini bir qədər sadələşdirmişdir.

Rum padşahının oğlu Vəfa ilə Əmmən sultanının qızı Mehri arasında cərəyan edən məhəbbət macəralarını tərənnüm edən bu əsərin müəllifi İsanın həyat və yaradıcılığı haqqında hələlik heç bir məlumat əldə etmək mümkün olmamışdır. «Mehri və Vəfa» Azərbaycan dilində klassik məsnəvi tərzində yazılmış ədə-

biyyatımızın çox dəyərli erkən abidələrindəndir. Poemanın mövzusuna, dilinə, üslubuna və təhkiyə tərzinə görə deyə bilərik ki, onun müəllifi istər şifahi, istərsə də yazılı ədəbiyyatı gözəl bilən bir şair olmuş, öz yaradıcılığında Azərbaycan və Şərqi ədəbiyyatı ənənələrindən yaradıcı şəkildə bəhrələnmişdir.

İsanın bədii təxəyyülünün təcəssümü kimi meydana gəlmiş «Mehri və Vəfa» məsnəvisi bədii quruluş baxımından məhəbbət dastanlarından mayalandığını göstərir. Məsnəvinin ruhu, dili, məzmunu və təhkiyə tərzi ozan ədəbiyyatımızdan qidalanmış bir bədii ədəbiyyat nümunəsidir.

Başqa aşiqanə məsnəvilərdə olduğu kimi, «Mehri və Vəfa» poemasında da təsvir edilən hadisələr o qədər çoxşaxəli olmasa da, ana dilimizin doğma söz incilərindən yaradılmış maraqlı bir abidədir. Anadilli ədəbiyyatımızın erkən çağlarından xəbər verən bu bədii söz sənətinin dəyərli nümunəsi göstərir ki, Azərbaycan ədəbiyyatı keçmiş minilliklərin dərin qatlarından etibarən zəngin bədii-poetik ənənələrə malik olmuşdur. İsanın «Mehri və Vəfa» əsəri də məhz bu zəngin bədii-poetik ənənələrin bir nümunəsi kimi təzahür edir.

Ədəbi dilimizin geniş imkanlarından istifadə edərək, şairin məsnəvidə yüksək sənətkarlıqla yaratdığı təbiət təsvirləri və ayrı-ayrı səhnələrin canlı mənzərələri oxucunu valeh edir. Müəllif müxtəlif bənzətmə, təşbeh və mübaliğələrdən məharətlə faydalananaraq, uzunçuluğa yol vermədən müxtəsər və ləkənik şəkil-

də rəngarəng canlı lövhələr yaratmışdır. Sanki müəllifin ayrı-ayrı söz və ifadələrdən ibarət seçdiyi təşbehləri hansısa rəssam öz boyalarına çevirərək təsvir edilən mənzərəni oxucunun gözləri öünüə çəkir, əyani tabloya çevirir. Gecə düşərkən yaranan mənzərənin təsvirini müəllif yiğcam şəkildə, bir neçə misranın köməyilə rəngarəng boyalarla aşağıdakı kimi vermişdir:

*Çün gecə oldu, gövhər düşdü suya,  
Dünya xalqı vardi qamu uyquya.  
Ol qara cübbəsini geydi cahan,  
Eylədi anun üçün əşya fəğan.  
Gög bəzədi yulduzu kənd üzünə,  
Saçdı şəbnəm incülər gül yüzünə.*

Abidənin ilk nəşrlərində dil faktlarından çıkış edilərək, əsər XIII-XIV yüzilliklərə aid edilmiş və əsərin Məhəmməd Kəminə tərəfindən köçürülmüş qədim əlyazmasının sonluğunda verilmiş müəmma diqqətdən kənarda qalmışdır. Abidə çap olunduqdan sonra bu müəmma diqqəti cəlb etmiş və onun açılması üzərində aparılmış araşdırmadan sonra məsnəvinin yazılma tarixi dəqiq müəyyənləşdirilmişdir.

Orta yüzilliklərin katib və xəttatları hər hansı bir əsərin mətnini köçürdükdən sonra ona sonluq yazırlılar. Sonluqda əsərin yazılma, yaxud köçürülmə ilə adətən hicri tarixilə rəqəmlə və ya sözlə göstərilirdi. Bir sıra hallarda isə ayrı-ayrı əsərlərin sonluqlarında müxtəlif tarixlərin, o cümlədən əsərin qələmə alındığı

lin, adların, fikirlərin və s. gizli şəkildə göstərilməsində bir sıra üsullardan, o cümlədən əbcəd hesabı üzrə tərtib edilmiş müxtəlif növ müəmmalardan və «servi» xəttindən istifadə edilmişdir. Bu da klassik abidələr üzərində araşdırımlar aparan çağdaş tədqiqatçılar qarşısında öz həllini tələb edən ciddi bir məsələ kimi ortaya çıxmışdır.

«Mehri və Vəfa» məsnəvisinin Məhəmməd Kəminə tərəfindən köçürülmüş nüsxəsinin sonluğunda da əsərin yazılma tarixi bu cür müəmma ilə göstərilmişdir. Həmin müəmma şərəfə aşağıdakı kimi verilmişdir:

*Ayn ala gözüm səni,  
Dutubdur gözüm səni.  
Canım elə alovzudur,  
Görməyir gözüm səni.*

Bu bayatiya diqqət yetirdikdə aydın olur ki, əbcəd hesabı ilə tərtib edilmiş müəmma üçüncü misranın bir hissəsi, yəni «alovzudur» (الورزدور) sözü ilə bağlıdır. Həmin müəmma «təshif» (təhrif) üzrə tərtib olunmuşdur. «Təshif» üzrə müəyyən edilmiş müəmmalarda sözün üzərinə istənilən qədər əlavə nöqtələr, məddə və təşdid işarələri qoyula və ya atıla bilərdi. Göstərilən sözdə isə «əlif» hərfinin üzərinə əlavə «məddə» işarəsi, «ra» hərfinin üzərinə isə nöqtə qoymağundan «alovrudur» sözü «alovzudur» (الورزدور) kimi verilmişdir. Əslində isə həmin söz «alovludur» sözünün dəyişdirilmiş formasıdır. Başqa yazılı abidə-

lərdə olduğu kimi, müəmmadakı bu sözdə də «l» hərfi «r» hərfilə əvəzləndiyinə görə «alovludur» sözü «alovrudur» kimi verilmişdir.

Klassik abidələrdə olduğu kimi, «Mehri və Vəfa» məsnəvisinin Məhəmməd Kəminə tərəfindən köçürülmüş əlyazmasında da hərf yerdəyişməsi və ya hərf əvəzlənməsi hadisəsi kifayət qədər müşahidə olunur. Bununla bərabər, bəzi sözlərdə «ra» və «dəl» hərflərinin üzərinə lazımsız nöqtələr qoyulmuş, «a» və «ə» saitlərini ifadə edən «əlif» hərfinə əlavə kiçik «əlif» hərfi də yazılmışdır. deyilənlərə nümunə olaraq aşağıdakı iki beytə müraciət edək:

*Deyəsən məşuq yarı qıldı məkir,  
Anıncün sararub boynunu əgir*

Yaxud

*Qoydu küpi Mehri aydır gəl bərү,  
Aldı gəldi Mehri durdu ilərү.*

Birinci beytdəki «sararub» sözündə «ləm» hərfi «ra» hərfilə əvəzlənmişdir. İkinci beytdə isə «ilərү» sözündə «rl» və «lr» əvəzlənməsi müşahidə olunur. Müəmmada «alovludur» sözündə də «ləm» hərfi «ra» hərfilə əvəzləndiyindən həmin söz «alovrudur» kimi qrafik formaya düşmüşdür.

Beləliklə «təshif» üzrə tərtib edilmiş müəmmada verilmiş «alovrudur» sözünü əbcəd hesabı ilə aç-

dıqda 447 rəqəmi alınır ki, bu da hicri tarixilə 447 (miladi 1055-1056)-ci ili göstərir. Bununla da «Mehri və Vəfa» məsnəvisinin XI yüzillikdə qələmə alındığı məlum olur. Məsnəvinin belə bir qədim abidə olduğunu onun arxaik dili də sübut edir. Əsərin dilində elə türk sözləri və ifadələri vardır ki, ona ancaq «Kitabi-Dədə Qorqud»da və başqa əski türkdilli abidələrdə təsadüf olunur, lakin eləsi də vardır ki, onların müəyyənləşdirilməsi üçün daha dərin tədqiqatlar aparmaq tələb olunur. Hazırda bu abidə üzərində aparılan araşdırılmalar dilimizin və ədəbiyyatımızın daha dərindən öyrənilməsində ciddi bir addım olacaqdır.

\*\*\*

«Mehri və Vəfa» məsnəvisinin elmi-tənqidi mətninin tərtibində istifadə olunmuş əlyazma nüsxələri şərti olaraq aşağıdakı ixtisarlarla işarələnmişdir:

1. Azərbaycan MEA Məhəmməd Füzuli adına Əl yazmalar institutunda mühafizə olunan «Mehri və Vəfa» məsnəvisinin B-7768 şifrlili əlyazma nüsxəsi şərti olaraq «A» nüsxəsi adlandırılmışdır.

2. Azərbaycan MEA Məhəmməd Füzuli adına Əl yazmalar institutunda mühafizə olunan «Mehri və Vəfa» məsnəvisinin B-5655 şifrlili ikinci əlyazma nüsxəsi isə şərti olaraq «B» nüsxəsi adlandırılmışdır.

Çıxarışlarda nüsxə fərqlərini göstərmək üçün aşağıdakı işarələrdən istifadə edilmişdir:

1. Söz və ifadə fərqləri ardıcıl olaraq rəqəmlərlə işarələnmişdir; məsələn: 1,2,3...

2. Əlyazma nüsxələrində müxtəlif variantlarda olan misra, beyt və qitələr «\*» işarəsi ilə göstərilərək, rim rəqəmləri ilə sıralanmışdır; məsələn: I\*, II\*, III\*...

3. Hər hansı bir əlyazmasında olmayan misra, beyt və qitələr «-» işarəsi ilə göstərilərək, rim rəqəmləri ilə sıralanmışdır; məsələn: I\*A - بیت -(beyt yoxdur), II\*B - قطعة -(bir hissə yoxdur), III\*A - مصراع -(misra yoxdur).

İsanın «Mehri və Vəfa» məsnəvisinin təqədi mətni ərəb əlifbası əsasılı klassik üsulda tərtib edilmişdir. Məsnəvinin təqədi mətni tərtib edilərkən Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar institutunda B-7768/11430 şifri altında mühafizə edilən, şərti olaraq «A» nüsxəsi adlandırılmış əlyazması əsas götürülmüşdür.

**M E H R İ**

**V E**

**V E F A**

Əvvəl Allah adını yad edəlüm,  
Sözə də bismillah bünyad edəlüm.  
Əvvəl oldur, kimsənədən doğmadı,  
Ol müqimdir, gögü yerdən akmadı.  
Ol əvvəldir, ortağı yoxdur anun,  
Qaim oldur, bitməgi yokdur anun.  
Laməkandır, kimsə bilməz qandadır,  
Ola qanda istər isən andadır.  
Raziq oldur, rizqi bizə ol verür,  
Kiminə az, kiminə ol bol verür.  
Ol, kafərdir, bu, müsəlmandır deməz,  
Rizqi verür, cümləsini ac qomaz.  
Qış gətürür, göstərir ibrətləri,  
Yaz gətürür, bitirür nemətləri.  
Kimsə ilə danışub işləməz iş,  
Gecə-gündüz, gətürür həm yazılı qış.  
Ol Məhəmməd kim, həbib-i-həqq Rəsul,  
Oldurur qamu nəbilərdən əsül.  
Rəhmət-i lil-aləmindir Mustafa,  
Sədri-bədri-aləmü sidqi-səfa.  
Ol Əbu Bəkr, Ömər, Osman, Əli,  
Həm bulardır Mustafa yarənləri.  
Həsən, Hüseyn şəhidi-şühəda,  
Ol Məhəmməd bunlara oldu dədə.  
Həmzəvü Abbasdurur əmmi-Rəsul,  
Ver salavat kim, sözün olsun əsül.  
Dinimizin dirəgidir dört imam,  
Zira bunlar yolu vardılar tamam.

\* \* \*

Eşid imdi eşq yüzündən bir xəbər,  
Edəbən bir dastan ki, mötəbər.  
Rum elində var idi bir şəhriyar,  
Hökmünə girmiş idi şəhrü diyar.  
Həm padşah idi, həm kəy ər idi,  
Feyləsuf şah ana deyirlər idi.  
Dünyada ömrü daim sürmüş idi,  
Bir neçə dürlü zaman görmüş idi.  
Fikr ilə işlər idi hər bir işi,  
Fikrət əhliyidi həm ol kişi.  
Bəxti qutlu, talei firuzmənənd,  
Şahi-faiq bəxti-iqbali pəsənd.  
Bir şahi-rəna camalı gülüzər,  
Tələti rövşən cahangir şahsüvar.  
Hökmünə ram oldu dünya sərbəsər,  
Bir zaman dünyadan etdi ol güzər.  
Hökmi irdi Şərqü Qərbə aşikar,  
Əmrinə girdi tamamət hər nə var.  
Bir neçə əyyam keçürdü ruzigar,  
Axırı getdi cahandan dilfugar.  
O dəxi dünyadan etdi rihləti,  
Budurur bu dəhri-dünün himməti.  
Bilisən-bilməzisən, ey xoş nigar,  
İriəcək şəb pozulur əqdi-nahar.  
Üç əyalı var idi, cümləsi ər,  
Yüzləri bənzər ayə şahzadələr.  
Padşah bir gün ki, sayru düşər,

Rahətindən rəncilə ayru düşər.  
 Artdı gündən-güne rənci gördülər,  
 Qəmu bəglər dərilübən gəldilər.  
 Aytdılar: Şahi-cahan, gözünü aç,  
 Sonra görək kimin olsun təxtü tac.  
 Söylər ikən gəl vəsiyyət eyləgil,  
 Hər birini bir iş üstünə qogil.<sup>1</sup>  
 Sonra bir-birinə düşmən olmasun,  
 Xəlqi-aləm başlarına uşmasun.  
 Sultan aydır: Xəznədə üç küp qodum.<sup>2</sup>  
 Bu idi vəsiyyətim sizə dedüm.  
 Ulu oğluma verin ulu küpi,  
 Sani oğlana verin həm saniyi.  
 Kiçisin verin Vəfaya, ey hümam,  
 Eyləyniz vəfa sözümə xassü am.  
 Mən ölündən sonra küpü açasız,  
 Malımı oğlanlaruma saçasız.  
 Görəsiz kim, necə hikmət söylədüm,  
 Rəmz ilə necə vəsiyyət eylədüm.  
 Gər mənim bu hikmətini biləsiz,  
 Məmləkətdə padşahlıq qılasız.  
 Dedi: Ol dəm bəglər yenə ol izam,  
 Dutunuz vəsiyyətim ey xassü am  
 Bən dünyadan edicəygin güzər,  
 Mənə ol bir yer edəsiz məqərr.  
 Böylə dedi, padşahdan çıktı can,  
 Qul, qaravaş eylədi ahü fəğan.

<sup>1</sup> qogil-gəl qoy  
<sup>2</sup> qodum-qoydum

Yudular padşahı götürdilər,  
 Axırət mənzilinə yetürdilər.  
 Döndi bəglər, gəldilər ol xəznəyə,  
 Hər birinin surəti bənzər ayə.  
 Gördülər üç küp durar, biri ulu,  
 Ulu küp kim, gördülər topraq dolu.  
 Qoydular anı, birisin açdılar,  
 Gördülər sümük, yabanə saçdılar.  
 Var idi bir küp ol ikindən kiçi,  
 Gördülər altun dolu anın içi.  
 Vəzir aydır: Biliniz bu hikməti,  
 Yerinə həm yetürin vəsiyyəti.  
 Hər biri bir dürlü söz söylədilər,  
 Qəbul etmədi vəzir, dinlədilər.  
 Vəzir aydır bəglərə: Bilmədiniz,  
 Getdiniz ayru, yakın qılmadınız.  
 Ol ulu küp ki, topraq doludur,  
 Ulu oğluna işaret şahdurur.  
 Anun olsun padşahlıq tacü təxt,  
 Xeyməvü həm təblü aləm, rəxti-bəxt.  
 Ol küp içində sümüklər vardurur,  
 At, qatır, qoyun dəxi davardurur.  
 Tapşurun ortancı oğlana onı,  
 Öylə buyurubdurur Rum sultanı.  
 Ol küp içində ki, altun var görün,  
 Onu sultanın kiçi oğluna verin.  
 Ol kiçi oğlanın adıdır Vəfa,  
 Dəgdi altun, xatiri oldu səfa.  
 Aldı bir küp altunu gör kim, nedər,

Yapdı bir uca saray, işrət edər.  
Çünki anda akça pulu buldular,  
Şəhər qövmü cümlə ana uydular.  
Gündə dürlü-dürlü aşlar bişürür,  
Cümlə xəlqi həm aşınə düşürür.  
Qanda kim, var isə, bir dərviş görər,  
Nəsnəsi yok, ana sərmayə verər.  
Borclu görsə, həm anun borcun verür,  
Qurtulur borcundan, şad olub gedür.  
Gündə daim səy edib şəhri arar,  
Qanda ölsə bir qərib, kəfən verər.  
Az zamanda altunu tez əzdilər,  
Qalmadı nəsnəsi, ayruq sizdilar.  
Başladı yaranları bir-bir qaçar,  
Getdi qamusı, Vəfa qaldı naçar.  
Onlar kim, durmuş idi xizmətinə,  
Getdi, biri gəlməz oldu qatinə.  
Kim ki görər, görməzə urar gedər,  
Dünyada bu əhvali çoklar edər.  
Nə qaravaş qaldı qatında, nə qul,  
Akça getdi, qalmadı heç əldə pul.  
Oldu məlül bir gecə çok ağladı,  
Könlünü həqq həzrətinə bağladı.  
Ey xudavəndüm, sığindım bən sana,  
Üftadəyəm, dəstgir olğıl bana.  
Var-malımı xərcə süzdüm bilmədim,  
Kimsənədən dəxi vəfa bulmadım.  
Bu nə haldır, gəldi bənim başıma?  
Arlanuram varmağa qardaşıma.

Diyə verdüm bir küp altını sana,  
Neylədin kim, dilənüb gəldin bana?  
Kişi namusı qoyunca, ölsə yeg,  
Ölməz isə barı, səfər qilsa yeg.  
Yekrək oldur uşbu mülki tərk edəm,  
Bir padşah mülkinə dəxi gedəm.  
Varam orda bir yişə ucın dutam,  
Bilməyələr padşahnıdır atam.  
Təkyəsində ol gecə qıldı aram,  
Ertəyədək gözünə uyqu haram.  
Ertə durdu kim, gedə girə yola,  
Gördü bir akçası yek azuq ala.  
Barmağında var idi bir xoş xətəm,  
Ayıtdı: Yegrəg oldur bunu satam.  
Öz-özünə bir neçə dərc eylədi,  
Satdı ol yüzüğini, xərc eylədi.  
Satdı ol yüzüğü iki altuna,  
Dərviş istər bir qaçın ana suna.  
Bir qaç akça verdi ətə, ətməgə,  
Bağladı belinə yola getməgə.  
Şəhr içində gəldi bir yerdən keçər,  
Gördi bir rəmmal dükanın açar.  
Gəldi irəlü, verdi bir altın ana,  
Ayıtdı: Rəmmal xoca, bir sölə bana.  
Aldı rəmmal taxtasın açar bakar,  
Başını salar, dizin yerə qakar.  
Qoydu taxta, aldı kitab əlinə,  
Tanrı adın tez gətirdi dilinə.  
Ayıtdı: Yigit, sənin adındır Vəfa,

Uşbu işdən sən çəkərsən çok cəfa.  
 İlla sonra xoş olasıdır halın,  
 Hələ bir şəhrə irişibdir yolun.  
 Sol qapusundan ol şəhrin su gedür,  
 Sağ qapusundan gedür taşra urur.  
 Zinhar, ol şəhrə girib, əglənmə get,  
 Su Yukarı bir iki gün səfər et.  
 Su başında bir pınara irəsin,  
 Bir canavar gələ anda, görəsin.  
 Su içübən dönəcək ol canavar,  
 Sən dəxi canavarın ardınca var.  
 Həqq sana ruzi qıla bir gəncxanə,  
 Altun, gümüş anda çok, löli-danə.  
 Bulasın qırq hürçə tolu küp mal,  
 Bir gözəl məhbub xud sahibcamal.  
 Vəfa aydır rəmmalə: Xoş sölədin,  
 Altunım aldın, bəni şad eylədin.  
 Vəfa aydır: Himmətin olsun belə,  
 Turuban əzm edəyim bən bu yola.  
 Çıkdı şəhrdən, gözətdi dört yana,  
 Der: ilahi doğru yol göstər bana.  
 Düşmüsəm, dut əlimi, ey dəstgir,  
 Sən alimsən, sana məlum cümlə sərr.  
 Yok çahargüşəm çıkarıb satmağa,  
 Bir gecə yer bulamazam bən yatmağa.  
 Bilməyür kim, xancar uş bəni Yaradanə.  
 Bir yola düşdü, bu fikr ilə gedə.  
 Sordı yolu irdi bir şəhrə, görər,  
 Bir qapusından su ol şəhrin girər.

Dedi: Rəmmal dedigi şəhər budur,  
 Nişanı şol qapudan akar sudur.  
 Girmədi şəhrə, Vəfa döndü gedər,  
 Üç gün ol su Yukarı səfər edər.  
 İrdi, su başında gördü bir pınar,  
 Bir saat ol arada qıldı qərar.  
 Gördü qarşudan gəlür bir canavar,  
 Nə canavar, əndamı nəqş-i-nigar!  
 Gəldi su içdi, yenə döndü gedər,  
 Vəfa durdu, ana təfərrüç edər.  
 Vəfa aydır: Üşbudur ol canavar,  
 Dedi rəmmal, sən anın ardınca var.  
 Düşdü getdi ol canavar ardına,  
 Eylə getdi kimsə irməz gərdinə.  
 Vardı girdi canavar bir meşəyə,  
 Düşdü Vəfa anda çok əndişəyə.  
 Ol meşədə yava vardı canavar,  
 Durdu Vəfa anda dörd yana bakar.  
 Gördü dağlar arasında bir dərə,  
 Bir dərədir anda göz irməz yərə.  
 Gördü qarşuda mağara qapısı,  
 Sordu, vardı ol qapuya tapusı!  
 Aytdı: Var isə, budur ol gəncxanə,  
 Sığınuram uş bəni Yaradanə.  
 Gördü bir qələ sokaklar toptolu,  
 Qapular üst dəmirdən örtülü.  
 Dəxi girdi içərü, gördü bir saray,  
 Şöylə rövşəndir sanasın kim, bir ay.  
 Eyləmişlər ortada bir taxt yuca,

Gümüş, altın, qamu ucadan uca.  
 Taxt ögündə gördü durur bir tayə,  
 Taxtda bir qız oturur bənzər ayə.  
 Yuxarudan yüzün anın görsə gün,  
 Düşə gögdən yerə, ola sərnigün.  
 Zöhrə əgər nazi-şivəsin görə,  
 Fəryad edübən ura canın yerə.  
 Müşki-ənbər saçı ucunda tüzər,  
 Müştəri eşqində sərgərdən gəzər.  
 Boynu büllur, sanasan əbəgayı-ac,  
 Geydügi şeybi-hərir, başında tac.  
 Yanağı gül yaprağı, zülfəri cim,  
 Ağzı həqqədür, sanasın rəsmi sim.  
 Nəfəsi ənbər, yüzü dirlilik suyi,  
 Sərvi-azadı xəcıl eylər boyı.  
 Qaşları yay, saçı kəmənd, kiprigi tir,  
 Gözlərinə ay neçə canlar əsir.  
 Tonı nərgizdən, dəxi nazük dutar,  
 Köksi bağında turunc şimdə bitər.  
 Ağ yüzündə ol qara bənlər ki, var,  
 Kim ki, görsə anı, eylər ahü zar.  
 Cümlə əndamın dedim, sehri idı,  
 Ol nigar ki var adı, Mehri idı.  
 Çünkü Vəfa Mehri təfərrüt edər,  
 Taxt ögünə düşübən əqli gedər.  
 Gəldi Mehri başın aldı dizinə,  
 Yüzünü urdu Vəfanın yüzünə.  
 { Əqli gəldi başına, açdı gözün,  
 Gördi kim, Mehr yüzünə urmuş yüzün.

Yenə getdi əqli, gəlməz başına,  
 Eşq əsər eylər, gər uğrar taşına.  
 Necə kim, ol surətə nəzər edər,  
 Hər birində Vəfanın əqli gedər.  
 Yenə gəldi əqli, aydır: Ey nigar,  
 Hurimisin, ya mələkmi, gülüzar.  
 Kim, gözüm doymaz yüzünə bakmağa,  
 Qəsd edər canım tənimdən çıkmaga.  
 Mehri aydır: Cün bəni sordun bənə,  
 Düşə əqlini, aydayım bən sənə.  
 Əmman elində atam sultan idı,  
 El, vilayət hökmünə fərman idı.  
 Nagəhan bir yağı gəldi üstünə,  
 Şöylə başı canın almaq qəsdinə.  
 Gördi kim, yağıya degildi hərif,  
 Nə qədərdir bəllü, xusumin arif.  
 Bir gəmi düzdi ki, yağıdan qaça,  
 Girdi dənizə, dilər ötə-keçə.  
 Çıkdı bir yel gəminin urdı daşa,  
 Sındı gəmi, cümləsi başdan-başa.  
 Tayəm ilə bəklədi bəni qədir,  
 Mədəd irişdi bizə onda Xızır.  
 Aldı götürdi bəni bu sarayə,  
 Bu sarayda bəslədi məni dayə.  
 Sən gələcəksən, dedi Xızır bana,  
 Tanrı əmriylə bəni verdi sana.  
 Munca zamandır, yolunu gözlərəm,  
 Eşqini könlüm içində gizlərəm.  
 Simdi gəldin sən yüzümi görməgə,

Qəsd qıldın eşqimə can verməgə.  
Öylə dedi, saldı qolun boynına,  
İki əlin saldı anın qoynına.  
İki yar bir-birilə bulaşdırılar,  
Sanasan ay ilə gün qovuşdırılar.

\*\*\*

Gördü Vəfa hücrələri dört yana,  
Mehri aydır: Cümə həqq verdi bana.  
Verdi kilidlərini bir-bir açar,  
Bir-birinin üstünə altun saçar.  
Hər xəzinəyi açuban girdilər,  
Dürlü cəvahir doludur gördilər.  
İlla Mehri bir qapuyı açmadı,  
Turdu Vəfa ol qapıdan keçmədi.  
Vəfa aydır: Bunı da aç görəyim,  
Bunda dəxi töhfə nə var, biləyim.  
Mehri aydır: Anda nəsnə yokdurur,  
Töhfələr bu hücrələrdə çökdürur.  
Dinmədi ayruq, Vəfa aydır, hələ,  
Gətürəm bir gün dəxi buni ələ.  
Getdi Vəfa Mehriylə yeyir, içir,  
Bir zaman çün bunun üstinə keçir.  
Vəfa bir gün Mehri gördü uyxuda,  
Taxt üstündə uyumuş ol asudə.  
İstər, ol qapunun kilidin bulur,  
Açıdı ol qapuyı, eşit nə qılur.  
Gördi anın içi bir baxça imiş,

Dolu ağaclar içi dürlü yemiş.  
Hər birisi söyləşür adəm kibi,  
Hər birisi bir sahibqədəm kibi.  
Hər biri bir dərdə dərmanəm deyub,  
Çırışurlar yeməsün, kimsə qiyub.  
Biri aydır: Varmıdır gəlsün zəlil,  
Kim, anın sağlığına mənəm dəlil.  
Biri aydır: Hər kim ola əlsiz isə,  
Tutaydı əli yemişim yesə.  
Biri aydır: Rənc əlindən kim cəfa  
Çekir isə qılayum, gəlsün Vəfa.  
Biri aydır: Hər kim ol gözsiz isə,  
Görəsiydi gözü, yemişim yesə.  
Bir ağacda gördü üç könlək təzə,  
Bitmiş anda, bənzəməz hərgiz bizə.  
Birin aldı Vəfa təfərrük edər,  
Yel doqunur, könləgi əldən uçar.  
Ol qədər getdi ki, Vəfa görmədi,  
Sırtına ol könləgin heç yirmədi.  
Könlü məlül döndü gəldi saraya,  
Gördi oyanmış Mehri, bənzər aya.  
Sordı Mehri Vəfaya: Halın nədir?  
Kim, məlulsın, dostum, əhvalın nədir?  
Vəfa aydır: Könləgi verdüm yelə,  
Ah qıldı Mehri, urdu əli ələ.  
Döndü Vəfa Mehrə aydır kim, neçün,  
Nədürüb bu qüssə, bir könlək üçün.  
Mehri aydır: Öylə doğuldur Vəfa,  
Biz bu işdən çəkərüz çok-çok cəfa.

Qanda kim, varsa, bil ol könlək, ey yar,  
İstəyələr bəni anda bil naçar.  
Düşəsirüz bir-birimizdən iraq,  
Olasıdır aramızda çox firaq.  
Vəfa aydır: hələ gəl xoş keçəlüm,  
Dəm bu dəmdir, yeyəlüm, həm içəlüm.  
Çünki məlul oldu Mehri ol gecə,  
Eşit imdi könləgün həli necə.

\* \* \*

Vardı könlək düşdü Məğrib elinə,  
Girdi bir cüftçinin anda əlinə.  
Cüftçi cüftinə gedirkən kim görür,  
Hava yüzündə bir könlək gəlür.  
Dutdu cüftçi könləgi qaldı tana,  
Layiqi yokdur dedi bunun bana.  
Könləgi ilətdi bir köy bəginə,  
Köy bəgindən ana nəsnə dəginə.  
Aldı köy bəginə verdi könləgi,  
Bir qaç akça verdi ana köy bəgi.  
Ol bəg aydır: Bu fırışənindürür,  
Adəm oğlanı bunu qanda görür?  
Mindi şol dəm atına ol köy bəgi,  
Aldı verdi vəzirə ol könləgi.  
Ayıtdı: Gögdən endi bu gün bizə,  
Kimsəyə layiq degil, illa sizə.  
Aldı vəzir, könləgi açar görür,  
Dedi: Bu könlək hurilərindürür.  
Hillə deməzlərmi, ol uçmaqdə var,

Uşbudur ol, ey yolundan bixəbər.  
Nə layiqdir bana, bunu bən geyim?  
İlətim, əhvalı sultana deyim.  
Aldı vəzir sultana o könləgi,  
Der: Bunu gətirdi bir köyün bəgi.  
Gördü sultan könləgi, ah eylədi,  
Dönə gəldi ol vəzirə söylədi.  
Deyir: bu könləgi kim verdi sana?  
Tez gətür könləgin iyəsin bana.  
Vəzir aydır: Bu hurilərindürür,  
Yoksa adəm oğlanı qanda görür?  
Sultan aydır vəzirə: Çok söyləmə,  
Qarşu durub bana cavab eyləmə.  
Ol padşah kim, yaratmışdır bunı,  
Buna layiq vardır adəm oğlunu.  
Bu surət könlümdə nəqş oldu bənim,  
Ol surətə qarşı göynər bu canım.  
Bir əcəb hal gəldi bənim başıma,  
Eşq odu düşdü içimə, taşıma.  
Başladı od kimi bağrimi yakar,  
Öylə kim, tübüni başından çıkar.  
Zərrəcə gəlməz gözümə təxti-tac,  
Bir əcəb eşq okuna oldum amac.  
Gər bu könlək iyəsin bulmayasız,  
Eylə kəydəm, istəyüb bulmayasız.  
Vəzir aydır sultana: Bu iş degil,  
Bağlamağıl sən bu sevdayə könül.  
Səhv olur qüssə nagah cana irür.  
Kim ələm, ansuz da sultana irür.

Eşidər mülkümüzə yağı akar,  
Məmləkət cümlə əlimizdən çıkar.  
Padşahdır mülki abad eyləyən,  
Məmləkəti xoş dutub, xoş söyləyən.  
Hələ sən dövlət tacın ur başına,  
Taxtına keç, məşğul olğıl işinə.  
Könlək iyəsi kimdir biz biləvüz,  
Qanda isə, istəyəvüz, bulavuz.  
Vəzir aydır: Sultana səbr eyləmək,  
Yaxşıdır andan ki, təcil eyləmək.  
Sultan aydır vəzirə: Söyləmə çok,  
Şimdi mana məmləkət qapısı yok.  
Əql ilə olur padşahlıq işi,  
Taxta aldanmaz aşiq olan kişi.  
Aşıqin başında əql qılmaz qərar,  
Çünki eşq gəldisə, əql eylər səfər.  
Ya bənim bu dərdimə dərman edin,  
Ya görünməyün gözümə, cümlə gedin.  
Padşahdan bu sözü eşitdilər,  
Qamu bəglər dağıluban getdilər.  
Hər biri bir iqlimə qıldı səfər,  
Bulalar bu dərdə yəni bir zəfər.  
Necə kim, istədilər bulunmadı,  
Sahibi kimdir anın bilinmədi.  
Var idi ol eldə məgər bir cadu,  
Ol zamanda yok idi andan ədu.  
Ol zamanda yok idi misli anın,  
Sanki ustadı idi ol şeytanın.  
Məşğul olıcaq o sehrə ay yarı,

Mat olurdu ol elin sahirləri.  
Gəldi ol caduya vəzir söylədi,  
Könləgün əhvalını şərh eylədi.  
Cadu aydır: Varım ol şah qatına,  
Ol ləin ki, bənzər idi şeytana.  
Durdu gəldi vəzir bindi atına,  
İlətdi caduyi sultan qatına.  
Gördü cadu sultanın könlü məlul,  
Başladı söyləməgə cümlə füzul.  
Aytdı: Şah, könlünüz neçün xərab?  
Padşahlara məlul olmaq, nə əcəb?  
Padşah könləgi göstərdi ana,  
Der ki, bunun iyəsin gətür bana.  
Döndü cadu sultana aydır: Şaha,  
Bən gətürəyim anı padşaha.  
Bən bilürəm kimdir iyəsi anın,  
Gətürəyim hökmi olsa sultanın.  
Sultan aydır: Var gətür onı bana,  
Hər nə kim, dilər isən, verüm sana.  
Cadu aydır: Vardır Rumda bir nigar,  
Adı Mehri, Vəfadır anunla yar.  
Bir əcaib baxçası vardır anın,  
Yokdur anın bakçası tək kimsənin.  
Bir ağacda yılda üç könlək bitər,  
Dürdər ay geyər, ana bir yıl yetər.  
Dedigim ol könləğin budur biri,  
Uşbu könləkləri geyir ol huri.  
Uşbu işə çünki bən basdum qədəm,  
Götürəyim anı sənə uşbu dəm.